

USTAD TƏNQİDÇİ, GÖZƏL TƏRCÜMƏCİ



*O*mənim müəllimim olub. ADU-nun filologiya fakültəsində «Xarici ölkələri ədəbiyyatı» fənnindən bize mühazira oxuyurdur. Onun mühazirələri o qədər maraqlı, o qədər canlı keçirdi ki, biz özümüz XIX əsrin Fransı, İngiltərə, İtaliya, ümumən Avropa ölkələrində hiss edirdik, Balzakın «səfəflərinə» qoşulurduq. «Şaqren dərisi»nə bürünürdük, Bayronun romantik qəhrəmanlarının arxasına gedib Yunanistanda üşyanlara qatıldırıq. Bize elə gəldi ki, o, təsvir etdiyi ölkələri qarış-qarış gəzib, o ölkələrin tarixini, coğrafiyasını, adət-ənənələrini, milli xüsusiyyətlərini bize elə izah edirdi ki, şübhə elmirdik o ölkələri gəzib-dolanmamış olsun. Amma sonraları etiraf etdi ki, onun səyahətə arası yoxdur, sadəcə, bize çatdırıldığı bu informasiyaları kitablardan, mənbələrdən, mənbələrdən exz edib.

Bəlli, Əkbər Ağayev - XX əsr Azərbaycan ədəbi tənqidinin, filologiya elminin bu görkəmli nümayəndəsinin səyahətə, dünyani gəzib-dolaşmaqla arası olmayıb, amma Azərbaycan oxucuları onun bədii tərcümələri vəsiatılı dönya ədəbiyyatının bir çox şədəvr əsərləri ilə tanış olublar, neçə deyərlər, dünya səyahətinə çıxbılar.

Daniel Defo - «Dənizçi Robinzon Kruzonun həyatı və qəribə sərgüzəştləri».

Maksim Qorki - «Nağıllar».

Nikolay Karamzin - «Zavallı Liza».

Alfons Dode - «Taraskonlu Tartarenin qeyri-adi macəraları».

Jül Vern - «Arxipləq alovlanır».

Çarlı Dikkens - «Oliver Twistin macəraları».

V.Korolenko - «Qəribə qız».

M.Kostyubinski - «Fata-morqana».

Bu siyahıya onlara rus, o zamanki SSRİ xalqları ədəbiyyatları nümunələrini da əlavə etmək olar.

Və bədən də çox səlis şəkildə Azərbaycan oxucularına təqdim etdiyi Bualonun «Poeziya sənəti», Dobrolyubovun və Belinskinin «Seçilmiş məqalələri».

Tərcüməcilik Əkbər Ağayevin xobbisi deyildi, ürəkdən bağlandı, tənqidçi və ədəbiyyatşunas kimi çox mühüm yaradıcılıq fəaliyyəti ilə bir sırada duran bir sənet sahəsiydi. Qətiyyətlə deyə bilərik ki, Əkbər Ağayev

Azərbaycanda bədii tərcümənin nəzəri və sənətkarlıq məsələlərindən söz aşan ilk tənqidçilərdən olmuşdur. O, «Azərbaycan» jurnalında (1983, № 11) çap etdirildiyi bir məqaləsində yazdı: «Tərcümə mürəkkəb yaradıcılıq işidir. Tərcüməçi de yaradıcıdır. Bu haldə tərcüməçi öz yaradıcılıq, tərcüməcilik qabiliyyətini, istedadını üzə çıxarmaq üçün gərək öz qələminə, istedadına uyğun olan əsərin tərcüməsinə üzərinə götürsün. Bize elə gelir ki, tərcüməçi istədədi özünəməxsus istəddir, hamida olmur; çox görkəmlı yazıcı olmaqla bərabər, mümkündür ki, bədii tərcümədə əlin olmasın, qələmin işləməsin». Onun tərcümələri dilinin sadəliyi, aydınlığı ilə seçilirdi və bu haqda mətbuatda da maraqlı fikirlər səslənilər.

Əkbər Ağayevin qeyri-adi bir tərcüməyi-hali və ya hayatı tərzi olmayıb. Onun ömrü o zamanki bir Azərbaycan ziyalısının pillə-pilla, amma inadla öz məqsədi, amalı uğrunda mübarəkəsini xatırladır. 1915-ci ildə Şuşada doğulmuşdu, burada orta təhsil almışdı, sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı şöbəsinə bitirmişdi. İnstitutu bitirdikdən sonra 22 yaşı vardi. Bu zaman menhəs 37-ci il başlanırdı, Cavidlər, Müşfiqlər, Əhməd Cavadlar, Salman Mürmtazalar, Əli Nazimlər, Çobanzadələr, Ələkberlilər. Sanillər az sonra başlanacaq o repressiya tufanının qapısı ağızındaydırlar. Bələ bir qorxunc dövrdə sonuncu kurs tələbasi Əkbər Ağayevin «Ədəbiyyat qəzeti»ndə ilk məqaləsi çap olunur: «Yüksək keyfiyyətli bədii tərcümə uğrunda». Məqalə böyük ingilis dramaturqu V.Şekspirin məşhur «Otello» əsərinin Əhməd Cavad tərəfindən edilən tərcüməsinə həsr olunmuşdu. Məqalə oxucu rəyi kimi çap edilsə də, hiss olunurdu ki, onun müəllifi V.Şekspirin yaradıcılıq dünyasına bələddir. Odur ki, «Otello»nın tərcüməsində nəzərə çarpan və mübahisə doğuran məqamlara diqqət yönəldirdi.

Otuzuncu illərin sonlarında Azərbaycan tənqidçi və ədəbiyyatşunaslığında məlum repressiya səbəbləri üzündən müəyyən boşluq yaranır. M.K.Ələkberli, Ə.Nazim, B.Çobanzadə, Ə.Abid, M.Quliyev, A.Musaxanlı kimi tənqidçi və ədəbiyyatşunaslar repressiyaların qurbanı olmuşlardır. Bu boşluğu Məmməd Arif, Məmməd Cəfər, Mehdi Hüseyn, Mıayılf Rəfəli və onlara nisbətən daha gənc olan Əkbər Ağayev aradan qaldırmayıdı. Bütün varlığı ilə ədəbiyyata bağlı olan Əkbər Ağayev məhz 1937-ci ildən başlayaraq faal bir tənqidçi kimi diqqəti cəlb etməyə başladı. Təbii ki, onun da tənqid yazılarında artıq Azərbaycan ədəbiyyatına bir ideoloji kimi sırayet edən sosrealizm prinsipləri təsir göstərməyə bilməzdil. Amma bir həqiqət var ki, biz XXI əsrden boy兰ib XX əsrin otuzuncu illerini ədəbiyyatını nə qədər tənqid atəşinə tulsaq belə, o dövrün qatl bolşevik ideolojiyasının şüurlara hakim kəsildiyini unutmamalıyıq. Və unutmamalıyıq ki, belə ideoloji tezyiqlər və təsirlər nə qədər güclü olsa belə, Azərbaycan ədəbiyyatı malik olduğu bir sıra yaşarı ənənələrdən, dilindən, rəqşin əsrlər boyu yaşatdığı özgürülüyündən, mənəvi prinsiplərindən uzaqlaşmadı.

Əkbər Ağayev sosializm realizmi ədəbi metodunu tərifləyən məqalələr də yazıb, kommunist ideolojiyasını tərənnüm edən əsərlərdən də söz açıb - bunu inkar etmək olmaz (digər tənqidçi və ədəbiyyatşunaslarımız kimi!), amma onun tənqidçi və ədəbiyyatşunas kimi fealiyyətini bu yazılarla məhdudlaşdırmaqla olmaz. Onun Azərbaycan ədəbiyyatının uaqz və yaxın keçmişinə, müasir mərhələdə inkişafına, keçidiyi yolda elədə etdiyi uğurlara, həmçinin üzləşdiyi manəslərə, görkəmlı sənətkarların yaradıcılıq alemində, dünya, xüsusiələ, rus ədəbiyyatının klassiklerina həsr etdiyi onlara sanballı məqalələri vardır ki, bunların əksəriyyəti indirin özündə də aktuallığını itirməmişdir. Bu yazılar həm professional səviyyəsinə, həm də təfəkkür aydınlığını, dilinin, ifadə tərzinin səlisliyinə görə seçilir.

O, 1940-1980-ci illərin ən feal tənqidçilərindən biri olmuşdur. Bu mənada onun adını «Tənqidimizin vicdanı» (S.Vurğun) adlanırları Məmməd Ariflə, görkəmlı tənqidçi-ədəbiyyatşunas Məmməd Cəfərlə bir sırada çəkmiş olar. Bu dövrdə Əkbər Ağayev həm ali məktəblərde «Xarici ölkələr ədəbiyyatı» fənnindən mühazirələr oxuyur, həm ədəbi orqanlarda çalışır, həm əbdii tərcümə ilə maşqul olur, həm de tənqidçi ve ədəbiyyatşunas kimi qəzət ve jurnal sahifələrinde məqalələrlə çıxış edirdi. Onun tərcümə kitablarının sayı lirimiye çatır, amma tənqidçi-ədəbiyyatşunas kimi cəmi altı kitabın müəllifidir: «Lermontov və Azərbaycan» (1941), «Gertsen» (1962), «Sənətkarlıq məsələləri» (1962), «Nizami və dünya ədəbiyyatı» (1964), «Sənətkarla töhfə-Tolstoy-150» (1978), «Əsrin tərənnüümü» (1980). Əger bir tərcümə kimi Əkbər müəllimin fealiyyəti tam əhəməl olunubsa, tənqidçi ve ədəbiyyatşunas kimi neşr göstəriciləri heç onun yazdırıqlarının onda birini eks etdirir. Xeyli sayıda məqalələri, ədəbi müşavirelərə məruzələri olub ki, kitab halında çap edilmeyib. Ele birçə sanballı doktorluq dissertasiyası olan «Azərbaycan sovet poeziyası (1920-1970): inkişafın esas meyilleri və sənətkarlıq, ənənə və novatorluq məsəlesi» elmi işi bəslə, monoqrafiya halında oxuculara çatdırılmışdır. Nə yaxşı ki, həmin dissertasiyanın müyyəyen qismi «Azərbaycan» jurnalının 1974-cü il, 1-10 saylarında dərc edildi.

Əkbər Ağayevin ədəbi-tənqidci irsi və ədəbiyyatşunaslıq fealiyyəti iki mənada əhəmiyyətlidir. Birincisi; bu ırs Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşunaslığının 1940-1980 - ci iller (ömrünən son on - on beş ilində Əkbər müəllimin yazıları metbuatda seyrək görünürdü) mərhelesiñin bir çox xüsusiyyətlərini özündə eks etdirir. Tənqid tarixçiləri üçün bu, yaxşı bir mənbedir. İkincisi, biz bir alimin, görkəmlı tənqidçinin fikir dünyası ilə tanış olur, Tənqidçi xas olan bir sira xüsusiyyətləri - obyektivliyi, principiliyi, klassiklərə və müasirlərə hansı kriteriyalarla yanaşma tərzini, fikir və mülahizələrində sərbəst, həm de özünəməxsus ifadə tərzini onun simasında görə bilirik.

Təbii ki, bir yazıda görkəmlı tənqidçinin bütün yaradıcılığından söz açmaq, onları indiki ədəbi meyarlarla qiymətləndirmek mümkün deyil. Ancaq tənqidçi-ədəbiyyatşunas Əkbər Ağayevin yaradıcılığında nezər çarpan, bə gün üçün də qəfiyyən əhəmiyyətini itirmeyən bir neçə məqamı incəlemek istərdik.

Əkbər Ağayev yaradıcılıqla İSTEDAD və YAŞIÇI MƏDƏNİYYƏTİ məsələsinə xüsusiile nezər çarpdırdı: ister klassiklərən, isterse de müasirlərən yazanda o, həmisi bu faktor bir meyar kimi götürürdü. Yazırı: «İstedad öz-özüyündə, bir iş gəlmez, İstedad sənətkarlıq üçün lazımdır, lakin həla sənətkarlıq demək deyildir. Poetik istedad o zaman səmərəli olur ki, o, təribyə edilsin, yüksək yazılı mədəniyyəti ilə birləssin. İstedadin fitri cəhətləri vardır, yaradıcılıq prosesində mühüm rol oynayan yazılı mədəniyyəti isə məhz həyatda qazanılır, yuxusuz gecələr, uzun və ağır emek başına müxtəlif yollarla qazanılan həyat təcrübəsi hesabına əldə edilir. Yazıçının dünyagörüşü, elmi, nezəri biliq səviyyəsi, müşahidə dairəsinin genişliyi və salır onun mədəni səviyyəsinə təyin edir... Yazıçı mədəniyyəti olmadıqda, hər şeydən evvel, əsərin realizmi - yəni həyat həqiqəti zərər görür, əsərin esas bünövrəsi sökülür, əsər öz ruhundan, canından məhrum olur və heç bir istedad belə əsərin köməyinə çata bilməz». O, Nizamidən, bu dahi fikir bahadırından və onun dünya poeziyasında önemli rolundan söz açanda

da, Azərbaycan poeziyasının Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi görkəmlər nümayəndələrindən yazaında da məhz İSTEDAD və onu şərtləndirən YAŞIÇI MƏDƏNİYYƏTİ faktoru xüsusiile nezər çarpdırırdı.

Nizamışunaslıdan söhbet düssende çox zaman Əkbər Ağayevin adını çekmek unudulur, amma onun «Nizami və dünya ədəbiyyatı» monografiyası nizamışunaslıda mühüm bir addım idi. O, Azərbaycan ədəbiyyatşunaslığında ilk dəfə olaraq Nizamının Avropada tədqiq olunması, onun əsərlərinin Qərb dünyasına mənəvi təsirini və Nizami mövzularının Hötyə, Qotsiye, Şillərə, Heyneyə necə ilham verdiyini tədqiq etdi. Qərb ədəbiyyatını mükemmel bilən və Şərq ədəbiyyatına da yaxşı belə olan Əkbər müəllim Nizamının yaradıcılığını Azərbaycan renessansının zirvəsi hesab edirdi. Onun «Azərbaycan intibahı - problem deyil, həqiqətdir» adlı məqaləsi, sözün əsl mənasında, bu problemin konturlarını dəqiq müəyyənləşdirmək baxımından yolgöstəriçiliyin rolunu oynamışdır. Onun Nizami haqqında söylediyi bu fikirler nece müasir səslenir: «Nizamının dəhəsi orta əsərlərin qalın qaranlıqları içərisində yüksəlib işığa, təmiz havaya, yaxınlaşmaqdə olan böyük intibahının aydın seherinə doğru can atdır». O, nizamışunaslıda böyük zəhməti olan Y.E.Bertelsdən belə bir misal getiridi: «Əger təkcə Nizamini təqlid edən yazıçıların adlarını saymaq istəsek, o zaman biz Yaxın Şərq xalqlarının ədəbiyyatlarının bütün tarixini şərh etmeli olarıq». Bu əkber müəllim Qərb ədəbiyyatı müstəvisine keçirir, Nizamidən behrelənən Qərb şairlərinin onun yaradıcılığından nece təsirlənməsini elmi delillerle, getirdiyi misallarla sübuta yetirir.

Əkbər Ağayevin ister klassik, isterse de müəssis ədəbiyyatdan, ayrı-ayrı görkəmlə sənətkarlardan, yaxud mühüm yaradıcılıq, sənətkarlıq problemlərindən söz açlığı məqalələrində birçən ehtiraslı bir müellif kimi görürük. Bu «əhtiras» sözü sizi çəsdirməsin, onun öz mənası var - Əkbər Ağayev heç bir yazısını quru, soyuq, «akademik» dille qələmə almamışdır. O, mühərbiyədən sonra Azərbaycan poeziyasının sənətkarlıq axartışlarından bəhs edən məqaləsində zəif, ortabən şair nümunelerindən söz açanda da, çox sevdiyi Səməd Vurğunun poetik istedadının çoxcəhətliliyindən danışanda da, Rəsul Rzənin novator poeziyasını qiymətləndirəndə də, hemçinin onun «Renglər» silsiləsinə o zaman yanlış münasibət bildirəndə emosiyalarını gizlədə bilmirdi. Onun tənqidli rasionallılıqla emosionallığın vəhdətinə özünde eks etdirirdi. Əslində, "tənqidli əsər (məqalə, resenziya, portret yazı) necə yazılmalıdır?" sualına cavab axtarsaq, Əkbər Ağayevin bir çox yazılarını nümunə getirə bilərik.

«Əsrin tərənnüümü» kitabında onun gözəl şairimiz Əliağa Kürçaylinin «Seçilmiş əsərləri»ne yazdığı bir məqaləsinə diqqət yetirirəm. Əu, təkcə bir şairin kitabına verilən qiymət deyil, həm də «poeziya nedir?» sualına verilən cavab kimi maraqlıdır. Məqalə belə başlayır: «Poeziyanı seven və qiymətləndirməyi bacaran oxucu yaxşı bilir: hər dəfə yeni bir şeir, şeirlər silsiləsi və ya poemə oxuyanda, ister-istəmə eyni bir sual ətrafında düşünməli olursan, oxuduğun əsərdən soruşturmaq istəyirsən - axt, poeziya nedir?».

Bu suala cavab vermək üçün Əkbər müəllim uzun-uzadı mühakimələr yürütmür, kimlərdən sitatla ehtiyac duymur və o suala belə cavab verir: «Cavablar çıxdır, saymaqla qurtarmaz... Amma bir cavab da var-poeziyanın öz cavabı... Hər bir istedadlı, yetkin və kamil poetik əsər öz-özüyündə «Poeziya nedir?» sualına cavabdır. Bu cavab daha orijinal, daha yeni, daha tərəvətlidir». Və Ə.Ağayev Əliağa Kürçaylinin poeziyasının en gözəl nümunələrinə müraciət edir, sualın cavabı aydınlaşdır.

Ümumiyyətlə, Əkbər Ağayev poeziyamızın mötəbər tədqiqatçılarından biri idi. Onun önce adını çəkdiyim «Azərbaycan sovet poeziyası (1920-1970). İnkışafın əsas meylləri» (jurnal variantında adı beledir) XX əsr Azərbaycan poeziyasını sistemli şəkildə tədqiq edən bir əsərdir və bu əsərdə ayrı-ayn fikirlər, mülahizeler sosrealizm mövqeyində yazılısa da, bütövlükde poeziyamızın keçdiyi yolu düzgün işıqlandırır. Bu əsərin yetmişinci illerin evvəllerinde yazılmasını da unutmayaq. Bir də ki, sovet ədəbiyyatı deyilən bir anlayış havadan, sudan yaranmamışdır, bu ədəbiyyatın araya - ərsəyə getirdiyi nümunələrin heç birini qırğşa atmaq olmaz, sadəcə, onları həmin dövrün, tarixi şəraitin yetirdiyi ədəbi məhsullar kimi izah etmək lazımdır. Həmin monoqrafiyada Əkbər Ağayevin bir ədəbiyyat tarixçisi kimi istedədi da üzə çıxır. O, yetmiş ilin (əsərdə XX əsrin poeziyası bütünlük, həm ayrı-ayrı ədəbi şəxsiyyətlərinin yaradıcılığı, həm də inkışaf mərhələləri) poeziyasında meydana gələn heç bir təməyülü nezərdən qaçırır, bu poeziyanın ənənə və novatorluq, klassika və müasirlilik, sənətkarlıq axtarışları kimi ən vacib problemlərini tədqiq edir. Qiymətləndirmə meyari isə bəzən subyektiv görünsə də, hər halda, maraqlıdır. Məsələn, Sabir, Səhhət və Hadinin müqayisəsinə diqqət yetirir: «Sabir poeziya səmasında əbədidir, yandıqca parlayır, parladiqca aydınlaşır və daha gur şöle saçır, şüasının əhatə və təsir dairəsi genişdir, tükenməzdür, həmişə fealdır. Hadi çox tez parlamış, gözləri qamaşdırın bir işiq saçmış, tez de ziyanını itirmiş və sənmüş ulduzzur, lakin poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o, yene vardır. Amma onu görmək istəyənlər evvelce aydınlaşdırıcı cihazlarla silahlanmalı, özünü işıqlandırmalı, sonra görməlidirlər. Görə bilsələr, o zaman hiss edərlər ki, o sənmüş ulduz da içəridən nəfəs alır. Bəli, Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzzur, Hadi isə onu görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan sırávi bir ulduz da var, o - Səhhətdir, ince, ahəstə və təmkinli qələm sahibi Səhhət».

Bu monoqrafiya ənənə və novatorluq haqqında çox maraqlı və obyektiv mülahizələrlə diqqəti cəlb edir və yeri gəlmışkən deyim ki, mənim «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq (1960-2000-ci illər)» doktorluq dissertasiyamın yaranmasında böyük rol oynadı. Mən bir çox səhifələrdə Əkbər müəllimin poeziyada ənənə və novatorluq haqqında söylədiyi nəzəri müddəalara istinad etdim.

Əkbər Ağayev bir insan kimi de maraqlı şəxsiyyət idi. Yetirdiyi, istedadına inandığı tələbələri ilə fəxr edirdi, ustadlara isə həmişə ehtiramla yanaşındı. Onun Məmməd Arif və Məmməd Cəfər Cəfərov haqqında yazdığı məqalələr tələbə-ustad münasibətlərinə ən yaxşı misal ola bilər. Məmməd Arifi o, «ədəbiyyatşunaslığımızın, tənqidçi fikrimizin yaradıcı sənətkarı» hesab edirdi, Məmməd Cəfəri isə «bacarıqlı, həssas və qayğıkeş tənqidçi» adlandırdı.

Əkbər müəllim ömrünün son illərində Nizami adına Ədəbiyyat İnstitutunda çalışırdı. Deyim ki, burada hamı onun xətrini çox istəyirdi, elmi müşavirələrdə çıxışları isə, ayrıca bir aləm idi. Çoxlarının ürəyindən keçirdi ki, «kaş mən də belə çıxış edə biləydim».

Yetmiş beş il yaşadı. Mart ayında Şuşada dünyaya gəldi, mart ayında Bakıda vəfat etdi.

Vəfatından sonra bir kitabı belə işiq üzü görməyib. Onun ən azı beş-altı qalın cildə sıqışdırıla biləcek ədəbi-tənqidçi irsi isə öz sahibini, müasir dille deşək, öz sponsorunu gözləyir. Bu irdən isə nəinki indi, gələcəkdə də faydalana bilərik...